

## İSTİFADƏ ŞƏRTLƏRİ

Hazırkı səhifə bu Saytdan (bundan sonra – Vebsayt) istifadəni tənzimləyən şərtləri təqdim edir. Sayta daxil olarkən siz qeyd qeyrişərtsiz müvafiq şərt və qaydalara riayət edəcəyiniz barədə öhdəlik götürürsünüz. Şərtlər və qaydalar qabaqcadan heç bir bildiriş olmadan istənilən anda dəyişilə bildiyi üçün biz onları müntəzəm olaraq nəzərdən keçirməyinizi tövsiyə edirik.

### 1. Əqli mülkiyyət

Sayt "Sanofi Grup"a daxil olan Sanofi-aventis groupe" (Fransa), Bakı (bundan sonra şirkət) səhmdar cəmiyyətinin təmsilçi ofisinə məxsusdur və onun tərəfindən idarə edilir. Məzmun və hər bir komponent, o cümlədən, ticarət markaları, loqolar, Saytın adında və saytın URL-da əks olunan domen adları əqli mülkiyyət ilə bağlı hazırkı qanunvericiliklə qorunur və Fransanın təsisçi şirkətinə məxsusdur: SANOFI və ya onun törəmə şirkətləri və ya onlardan yalnız icazə ilə istifadə etmək olar.

Əqli mülkiyyət hüquqlarına və digər müvafiq mülkiyyət hüquqlarına uyğun olaraq KİV tələbləri məqsədilə istifadə halları istisna olmaqla, Şirkətin əvvəlcədən yazılı razılığı olmadan saytın hər hansı bir komponentinin hər hansı yol və ya vasitə ilə tam və ya qismən surətinin çıxarılmasına, təkrar istehsal edilməsinə, dəyişdirilməsinə, redaktə edilməsinə, yüklənməsinə, tərkibinin dəyişdirilməsinə, köçürülməsinə və ya paylanılmasına icazə verilmir. Qeyri-kommersiya maraqları istisna olmaqla, yalnız şəxsi, özəl məqsədlərlə fərdi kompüterdə surətin çıxarılmasına icazə verilir.

Saytın məzmununun tam və ya müəyyən hissəsinin rəsmi surətində aşağıdakı qeyd əks olunmalıdır: "www.essentiale.az © 2014. "Sanofi-aventis groupe" (Fransa), Bakı səhmdar cəmiyyətinin təmsilçi ofisi. BÜTÜN HÜQUQLAR QORUNUR".

Saytın tərkib hissəsi olan və ya orada əks edilən elementlərin rəsmi istifadəsi hər hansı yolla və hər hansı miqyasda məzmunun dəyişdirilməsi, əlavələrin və ya düzəlişlərin edilməsi ilə nəticələnməməlidir.

SANOFI və ya onun törəmə şirkətləri əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı zəruri hüquqi addımlar atmaq səlahiyyətini özündə saxlayır.

### 2. İnformasiyanın xarakteri

Bu Saytın məqsədi geniş əhali kütləsini Essentiale Forte N (inqrediyentlər, xassələr, istifadə təlimatı, əks təsirlər) preparatı barədə ümumi məlumat, habelə maqnezium çatışmazlığı, onun səbəbləri və nəticələri barədə informasiya ilə təmin etməkdir.

Sayt müvafiq sahələr üzrə Saytın məzmunu ilə əlaqədar məsləhət üçün müraciət edilən mütəxəssislərin fikirlərini və ya KİV-lərdə dərc edilmiş məqalələrdən çıxarışları təqdim edə bilər. Bu cür informasiya yalnız məsləhət üçün müraciət edilən mütəxəssislərin və

ya nəşrin fikirlərini əhatə edir və "Sanofi Group"un fikirləri ilə üst-üstə düşməyə bilər. Bu mütəxəssislər "Sanofi Group"un işçiləri deyildir və onlar SANOFI-nin onların rəyindən istifadə etməsi müqabilində heç bir vəsait almırlar. Şirkət bu cür informasiyanın və rəylərin dəqiqliyi və ya tamlığı üçün heç bir məsuliyyət daşımır. Mütəxəssislərin fikirləri onların şəxsi mövqeyini əks etdirir və bu fikirlər Şirkətin və / və ya SANOFI-nin fikirləri və ya məsuliyyəti kimi şərh edilə bilməz.

Sayt, həmçinin, yalnız insanların istifadəsi üçün sağlamlıq, fiziki vəziyyət, səhiyyə və tibbi müalicə sahəsində informasiyanı da əhatə edir. Qeyd edilən informasiya Saytda yalnız məlumat məqsədilə nəşr edilir, həkim və ya əczaçının məsləhətlərini əvəz etmir. İnformasiya istənilən şərtlər çərçivəsində xəstəlik və ya fiziki problemlərin tibbi diaqnostikası və ya Saytda təqdim edilən dərman preparatlarının yazılması və ya qəbulu üçün istifadə edilməməlidir. Sayt sağlamlıq ilə bağlı narahatlıqlar, əks təsirlər və ya məhsul barədə texniki xarakterli şikayətlər üzrə məlumatın verilməsi və ya Sanaofi məhsulları barədə texniki və ya tibbi sualların verilməsi məqsədilə nəzərdə tutulmamışdır. İstənilən halda siz şəxsi həkiminizə və ya əczaçınıza müraciət etməlisiniz.

### **3. Digər veb saytlar ilə linklər**

Sayt vasitəsilə giriş imkanının mövcud olduğu üçüncü tərəfin saytı üçün Şirkət və ya SANOFI heç bir məsuliyyət daşımır. Biz Şirkət ilə heç bir əlaqəsi olmayan üçüncü tərəfin bu cür saytı üzrə heç bir nəzarət mexanizminə malik deyilik. Eyni zamanda, Sayt ilə üçüncü tərəfin saytı arasında əlaqənin mövcudluğu heç bir halda Şirkətin sözügedən saytın məzmununu təsdiq etməsi və xüsusilə də, ondan istifadəni təşviq etməsi anlamına gəlmir.

Həmçinin, siz Sayt ilə bağlı hər hansı yoluxma, xüsusilə bir və ya bir neçə kompüter virusları, "Troya atları" və ya bu kimi digər "parazitlərin" keçməsinin qarşısının alınması üçün zəruri ehtiyat tədbirlərinin həyata keçirilməsi üçün məsuliyyət daşıyırsınız.

Kənar saytlar Sayt ilə hiper-mətn linklərinə malik ola bilər. Bu cür linklər Şirkətin əvvəlcədən razılığı olmadan yaradıla bilməz. İstənilən halda Şirkət bu cür saytlara giriş imkanının olmaması üçün heç bir məsuliyyət daşımır və Şirkət onları nəzərdən keçirmir, yoxlamır və ya təsdiq etmir və bu saytlarda və ya onlar vasitəsilə yerləşdirilən məzmunlar, reklam, məhsullar və ya digər komponentlər üçün heç bir məsuliyyət daşımır.

## 4. Şəxsi informasiya və digər məlumatlar

4.1. Hazırkı bənddə göstərilən hallar istisna olmaqla Şirkət Vebsaytdan istifadə zamanı ona ötürə bildiyiniz şəxsi məlumatlarınızı üçüncü tərəfə açıqlamayacaqdır.

Vebsaytdan istifadə edən zaman şəxsi məlumatlarınızı Şirkətə göndərməklə siz öz istəyiniz ilə və öz maraqlarınızdan çıxış edərək şəxsi məlumatların qorunması ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə təsbit edilən hər hansı digər şərtlər / hallar çərçivəsində Azərbaycan Respublikası, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən "Sanofi-aventis groupe" (Fransa), Bakı səhmdar cəmiyyətinin təmsilçi ofisinə Vebsaytın fəaliyyəti ilə əlaqədar (yeni bölmələrin yaradılması, yeni məqalələrin yazılması və s.) sorğu və ya hər hansı müraciətinizin (hər hansı informasiya və ya xəbərlərin paylanması üçün) cavablandırılması məqsədilə sizin tərəfinizdən təqdim edilən şəxsi məlumatları emal etmək razılığını (bundan sonra Razılıq) verirsiniz. Burada, həmçinin, "Sanofi groupe" tərəfindən istehsal edilmiş hər hansı yeni məhsullar barədə sizi məlumatlandırmaq məqsədilə müvafiq kommunikasiya vasitələri ilə sizinlə birbaşa əlaqənin yaradılması da nəzərdə tutulur.

4.2. Bundan sonra şəxsi məlumatlar dedikdə vebsaytın qeydiyyat formasında göstərilən bütün şəxsi məlumatlar nəzərdə tutulur. Sosial şəbəkələr vasitəsilə sizə səlahiyyətin verilməsi prosesi zamanı Operator hər hansı şəxsi məlumatlarınızı almır və ya emal etmir və müvafiq olaraq Saytın fəaliyyəti ilə bağlı (yeni bölmələrin yaradılması, yeni məqalələrin yazılması və s.) informasiya bülletenlərini, eləcə də Sanofi şirkətlər qrupu tərəfindən istehsal edilən məhsullar barədə xəbərlər ünvanınıza göndərilir. Səlahiyyətin verilməsi (eyniləşdirmə) prosesinin şamil oluna bildiyi sosial şəbəkələr bunlardır: Facebook, V Kontakte.

4.3. Şəxsi məlumatların emalı dedikdə avtomatlaşdırılmış sistemlərin istifadəsi vasitəsilə və ya bu cür sistemlərin tətbiqi olmadan şəxsi məlumatlara münasibətdə həyata keçirilən hər hansı tədbir (fəaliyyət) və ya tədbirlər (fəaliyyətlər) toplusu, o cümlədən şəxsi məlumatların toplanması, qeydə alınması, təsnifləşdirilməsi, cəmlənməsi, saxlanması, (yenilənməsi, dəyişdirilməsi), əldə edilməsi, istifadə edilməsi, ötürülməsi (çıxış imkanının verilməsi), habelə sərəhədlərin hüdudları üzrə transfer edilməsi, şəxsiyyətsizləşdirilməsi, bloklanması, pozulması və məhv edilməsi nəzərdə tutulur.

4.4. Siz bununla şəxsi məlumatlarınızın "Sanofi Group"a və Şirkət ilə hər hansı podratçı təşkilat arasında bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün Vebsayt ilə əlaqədar texniki xidmət və digər bu cür xidmətlər təmin edən Şirkətin podratçı təşkilatına ötürülməsi, o cümlədən sərəhədlərin hüdudları üzrə transfer edilməsinə dair razılıq verirsiniz.

Şirkət Sanofi Group və Şirkətin səlahiyyətli podratçı təşkilatları istisna olmaqla, əvvəlcədən razılığınız olmadan sizə dair şəxsi məlumatları hər hansı üçüncü tərəfə açıqlamamaq və yaymamaq barədə öhdəlik götürür. Şirkət sizin şəxsi məlumatlarınızın məxfiliyinə və təhlükəsizliyinə təminat verir. Sanofi Group daxilində şəxsi məlumatlarınız yalnız müvafiq səlahiyyətli işçilərə ötürülə və ya onların sizin şəxsi məlumatlarınıza çıxış imkanı təmin edilə bilər. Müvafiq qanunvericilik ilə başqa hallar

nəzərdə tutulmadığı təqdirdə şəxsi məlumatlarınızın emalı ilə bağlı verdiyiniz razılıq sözügedən məlumatların Şirkətə təqdim edilməsindən sonra yetmiş il qüvvədə olacaq.

“Şəxsi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ sayılı Qanuna uyğun olaraq, Şirkətin Azərbaycan Respublikası, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən “Sanofi-aventis groupe” (Fransa), Bakı səhmdar cəmiyyətinin təmsilçi ofisinə tələb olunan dayandırılma tarixindən ən azı 60 (altmış) gün əvvəl yazılı sorğu göndərməklə şəxsi məlumatlarınızın emalının dayandırılmasına nail ola bilərsiniz. Lakin bu cür dayandırılma halında müvafiq emal prosesinin yuxarıda qeyd edilən məqsədlərinin əldə olunmaması ehtimalını qəbul etməlisiniz.

4.5. Sosial şəbəkələr vasitəsilə səlahiyyətin verilməsi (eyniləşdirmə).

Sosial şəbəkələr (Vkontakte, Facebook) vasitəsilə onlayn səlahiyyətin verilməsi (eyniləşdirmə) halında bu cür səlahiyyətin verilməsi (eyniləşdirmə) sosial şəbəkələrin proqram təminatı vasitəsilə həyata keçirilir.

4.6. Vebsayt şəxsi məlumatlar istisna olmaqla sizdən hər hansı məxfi məlumatların əldə edilməsi məqsədilə yaradılmayıb. Nəticə etibarilə, sizin şəxsi məlumatlarınız istisna təşkil etməklə, formasından asılı olmayaraq hər hansı informasiya, eləcə də sənəd, məlumat, qrafik təsvirlər, sual, təklif, fikir, rəy və ya Vebsayt vasitəsilə təqdim etdiyiniz digər hər hansı formada informasiya heç bir halda məxfi informasiya kimi davranılmayacaqdır. Beləliklə, bu cür informasiyanın təqdim edilməsi faktı “Sanofi” şirkətinə onları sizin sorğunuz üzərində işləmək məqsədilə istifadə etmək, təkrar istehsal etmək, nəşr etmək, dəyişdirmək və s. bu kimi əməliyyatlar həyata keçirmək və ya sizin sorğuların nəzərdən keçirilməsi məqsədilə hər hansı digər üçüncü tərəfə göndərmək hüququ verir.

## **5. Məsuliyyətin məhdudlaşdırılması**

Şirkət Saytda yerləşdirilən informasiyanın dəqiqliyini və düzgünlüyünü təmin etmək üçün bütün imkanlardan istifadə edəcəkdir. O, əvvəlcədən razılıq olmadan istənilən an məzmunu dəyişiklik etmək hüququnu özündə saxlayır. Lakin Şirkət Saytda mövcud olan informasiyanın hər zaman dəqiq, düzgün və yeni olmasına təminat verə bilməz.

Nəticə etibarilə, Şirkət tərəfindən qərəzli və ya ciddi etinasızlıq səbəbindən əmlaka zərərin dəyməsi halları istisna olmaqla sonuncu aşağıdakılar ilə bağlı hər hansı məsuliyyətdən azaddır:

- Saytda mövcud olan informasiya ilə əlaqəli yanlışlıq, xəta və ya buraxılışlar;
- üçüncü tərəfin Saytda olan informasiyanın və ya elementlərin dəyişdirilməsi ilə nəticələnən fırldaqçı xarakterli müdaxiləsi nəticəsində yaranan hər hansı zərər;
- və daha geniş mənada, xarakterindən, mənşəyindən və fəsadlarından asılı olmayaraq Şirkət müvafiq zərər və ya itkilərin baş verə bilməsi ehtimalı barədə xəbərdar edilsə belə hər hansı aşağıdakı səbəblərdən əmlaka zərərin dəyməsi və ya nəticə etibarilə əmlakın itirilməsi: (i) Sayta hər hansı çıxış imkanının mümkün

olması və ya olmaması, (ii) Saytdan istifadə edilməsi, o cümlədən sizin kompüterə və ya hər hansı digər əmlaka hər hansı virusun keçməsi və ya ziyanın dəyməsi və / və ya (iii) Saytdan birbaşa və ya dolayısı ilə gələn hər hansı informasiyaya etibar edilməsi.

Saytın və ya digər hər hansı internet səhifəsinin komponentləri aşkar və ya gizli xarakterindən asılı olmayaraq təminat verilmədən “olduğu kimi” formatında göstərilir. Şirkət bazar dəyəri və ya hər hansı məqsədə uyğunluğu ilə əlaqədar heç bir məhdudiyət qoymadan hər hansı aşkar və ya gizli təminat təklif etmir.

Xüsusi qeyd. Nəzərinizə çatdırmaq istərdik ki, sosial şəbəkələrin istifadəçi profilində hər hansı informasiyanın yerləşdirilməsi nəticəsində vurulan zərərə görə, eləcə də bu səhifələrin məzmununa və istifadəçilərin şəxsi məlumatlarının məzmunlarının tərkibinə, sosial şəbəkələr vasitəsilə hesabınıza daxil olmağınız ilə bağlı Sanofi heç bir məsuliyyət daşımır. Sanofi həmçinin, kənar şəxslərin şəxsi məlumatların sahibləri kimi istifadəçi adı və şifrələr altında icazənin əldə etməsi üçün heç bir məsuliyyət daşımır.

## **6. Vebsaytın mövcud olması**

Siz aşağıdakıları qəbul edirsiniz: (i) Saytda hər hansı qüsurun olmamasını təmin etmək texniki baxımdan qeyri-mümkündür və Şirkət bu barədə üzərinə öhdəlik götürə bilməz; (ii) qüsurlar Saytın müvəqqəti olaraq işləməməsinə gətirib çıxara bilər; və (iii) məsələn, sizin və Şirkətin arasında və Şirkət ilə digər şəbəkələr arasında kommunikasiya və ötürmə vasitələri kimi Şirkətin nəzarət edə bilmədiyi hadisələr və/və ya məsələlər Saytın fəaliyyətinə təsir edə bilər.

Şirkət və/və ya onun təchizatçıları istənilən an texniki xidmət işlərinin aparılması və/və ya Saytın təkmilləşdirilməsi və/və ya ona dəyişikliklərin edilməsi məqsədilə Saytı tam şəkildə və ya onun müəyyən hissələrini müvəqqəti və ya daimi olaraq dəyişə və ya dayandıra bilər. Şirkət Saytda hər hansı dəyişikliyin edilməsi, onun dayandırılması və ya kəsilməsi üçün heç bir məsuliyyət daşımır.

## **7. Məhsullara dair informasiya**

Sayta daxil edilən və orada yerləşdirilən informasiya “Sanofi Group”un müəyyən ölkələrdə və ya regionlarda bəyan edilməyən və ya mövcud olmayan və ya fərqli ad altında təchiz edilə bilən və ölkədən asılı olaraq fərqli istifadə qaydalarının və şərtlərin şamil edildiyi məhsullarına, proqramlarına və xidmətlərinə birbaşa və ya dolayı istinadları əhatə edə bilər. Bu cür istinadlar “Sanofi Group”un bu məhsulları, proqramları və ya xidmətləri sizin ölkənizdə satmaq istəməsi anlamına gəlmir. Sizin üçün mövcud olan məhsullar, proqramlar və xidmətlər barədə hər hansı məlumat almaq üçün Şirkətə və ya Sanofi satış tərəfdaşınıza müraciət etməyiniz xahiş olunur.

## **8. Hüquqi müddəalar**

Sayt və onun məzmunu Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir və onunla bağlı yaranan hər hansı mübahisələr Azərbaycan Respublikasının məhkəmə yurisdiksiyasında həll edilir.

## **9. Şərtlər**

Saytın emitenti:

9.1. "Sanofi-aventis groupe" (Fransa), Bakı səhmdar cəmiyyətinin təmsilçi ofisi  
Azərbaycan Respublikası, Bakı şəhəri, C. Cabbarlı küçəsi 44.

9.2 Nəşrin rəhbəri:

Kateqoriya Meneceri – Rəşad Əliyev/

9.3 Sayt ünvanı: <https://shneider-host.ru/>

## **10. Müəlliflik hüququ sahibi**

Bu saytda istifadə edilən foto və şəkillər ilə bağlı eksklüziv hüquqlar "Sanofi-aventis groupe" (Fransa), Bakı səhmdar cəmiyyətinin təmsilçi ofisinə məxsusdur.

[www.essentiale.az](http://www.essentiale.az)© 2015. © "Sanofi-aventis Group" (Fransa) Bakı təmsilçi ofisi.

Bütün hüquqlar qorunur.